

0, qayıtdı, şahid Zülfüqar kimi...

Vətənimiz Azərbaycan. Həmimiz üçün əzizdir bu söz. Onun müdafiəsi uğrunda hamı bir nəfər kimi ayağa qalxıb mübarizə aparmağı özüne bərə bilir. Kimi əldə silah döyüşərək, kimi əməlində, fəaliyyətində öz borcunu yerinə yetirərək vətəninə xidmət edir. Bütün bunların əsası isə vətənpərvərlilikdən başlayır. Vətənpərvərlilik hər bir insanda qəhrəmanlığı, mərdliyi, cəsurluğunu formalaşdırır.

Vətənpərvər olan insanda özünəgüvən, inam hissi güclü olur. Vətənpərvərlilik insanda doğulan andan qanına hopur, beynində özüne əbədi məskən salır. Vətənpərvərlilik insanda vətən sevgisini gücləndirir. Vətəni sevdikcə onu daha da ucaldırısan, qoruyursan. Hədislərin birində vətəni qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) buyurub: "Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəsi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır".

Vətən hər zaman hamı üçün müqəddəs olub. İgid oğullarımız daim öz doğma vətəninin qədrini bilmış, onun uğrunda canlarını qurban verməkdən çəkinməmişlər. Qəhrəmanlarımıza doğma torpaqlarımızın azadlığı naminə əldə silah döyüşməkdən heç bir zaman çəkinməyiblər. Onlar canlarından keçməklə əsl vətənpərvərlilik nümunəsi göstərib şərəflə bir iz qoyaraq gediblər. Zülfüqar İsmi oğlu Qubadov da vətənimizin bütövlüyü naminə başlanan II Qarabağ savaşında inamla dəyanaraq düşmənlə mübarizəyə qalxan vətənpərvər oğullardan idi. Uşaqlıqdan hərbçi olmayıq qarşısına məqsəd qoyn qəhrəmanım böyük yolunu burdan salacağına söz verir.

1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olan Zülfüqar Qubatov 1982-1992-ci illərdə Dilman kənd tam orta məktəbində təhsil alır. Məktəbi bitirdikdən sonra uşaqlıq arzusunu gerçəkləşdirmək üçün 1992-ci ildə Bakı Ali Birlesmiş Komanclanlıq Məktəbine daxil olur. 1995-ci ildə buranı bitirir. Bun-

dan sonra arzuladığı kimi bir hərbçi olaraq vətəne xidmətə başlayır. 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" sayılı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" sayılı hərbi hissəsində xidmət edir. Böyük komandiri, peşəkar tankçı kimi xidmət zamanı daim fərqlienib. 2008-ci ildə Ordu sıralarından ehtiyata buraxılır.

Vətənpərvər ruhda böyük Zülfüqar ehtiyata buraxılması na baxmayaraq, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edən igidlərdən biri olur. Ölümün gözüne dik baxaraq vətənə olan borcunu qorxmadan şərəflə yerinə yetirir. Vətənə olan sonsuz sev-

şimi deyil, sirdəsimi, dayağımı, canımdan çox sevdiyim qəhrəmanımı itirmişəm. Zülfüqarda olan bu keyfiyyətlər onun yoxluğunun mənə daha da acidır. Onsuz həyat çox çətin keçir mənim üçün".

Aynur xanım Zülfüqarın vətənpərvərliyindən, qəhrəmanlığından qürurla danışır. Deyir, mərd, qorxmaz, cəsur insan idi: "Torpaqlarımızın işğalı hər zaman onu narahat edirdi. Deyirdi, mühərribe başlasa, mütləq döyüşlərdə iştirak edəcəm. "Çox ciddi və intizamlı zabit idi. "Vətənə xidmət - mənim borcumdur" - deyərdi. Hər zaman dəqiqliye və dürüstlüğe önem verərdi. Vətənə, işinə bağlı insan idi. Canını qoyurdu vətənin yolunda. Vətən mühərribəsi başlayanda böyük ruh yüksəklili-



gisi ilə döyüşlərə qatılan Zülfüqar oktyabrın 13-də qəhrəmanıcasına şəhadətə ucalır.

Düşmənle mübarizədə cəsərətə döyüşüb qəhrəmancasına şəhid olan Zülfüqar Qubadov ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə ferqlənməyə görə" medalları, III dərəcəli "Rəşadət ordeni" ilə təltif olunub.

Heyat yoldaşı Aynur xanımla Zülfüqar Qubatov haqqında danışmaq çox ağır oldu. Deyir, Zülfüqar mənim dərd ortağım, sirdəsim, dostum idi: "O məni orta məktəbdə oxuyanda görmüşdü. "Mən 11-ci sinfində oxuyurdum, o isə Bakı Ali Birlesmiş Hərbi Komandirlər məktəbində təhsil alırdı. Məktəbi bitirirdən sonra nişanlandıq. Aile qurdugandan sonra onu daha yaxından tanıdım. Onunla ənşiyət heç də çətin olmadı. Çox mehriban, qayğıkeş, ailəcanlı idi. Mən yalnız ömür-gün yolda-

yılə döyüşlərə qatıldı. Vətənə borcumu yerinə yetirməyə gedirəm" - dedi. Həqiqətən də, vətən sevgisini heç bir sevgi əvəz edə bilməz. Mən onun bu sevgisinə həsəd aparırdım. Çox məsuliyyətli zabit idi. Eyni zamanda tabeliyində olan əsərələr üçün bir qardaş, bir dost idi Zülfüqar. Sonuncu tikəsini də, son damla suyunu da əsərələri ilə bölüşürdü. Döyüş yoldaşları deyirdilər ki, çörəyi əvvəl bize verə, sonra özü yeyərdi. Döyüşdə yaralandığını bildənəcə özü haqqında kəlmədə demədi, amma bize döndənə tapşırıdı: "Özünüzü qoruyun". Döyüş yoldaşlarının dediyinə görə, Zülfüqar düşmənle son nəfəsinədək vuruşub".

Aynur xanım deyir, şəhidlik onun üçün çox müqəddəs idi: "Şəhid olmaqdan qətiyyət qorxmazdı. Əksinə şəhidliyi özü üçün şərəf bilirdi. Bu haqda söz düşəndə deyərdi: "Vətən naminə canım feda. Təki Vətən sağ-

olsun". Onun əqidəsi o qədər saf, təmiz idi ki, vətənin azadlığı naminə ölüm onun gözünü qorxutmurdu. Vətənpərvərliliyi, mərdliyi, cəsurluğunu hər zaman ucaldırdı".

Aynur xanım deyir, Zülfüqarla keçirdiyim xoş günlərdən danışdıqca qəlbimdə açılan yara məni göynədir: "Göynədikcə onunla olan son görüşümü unuda bilmirəm. Hər dəfə gözümün önünə gəldikcə qəlbimi yandırır. Yandırılcqa qovrularam dərdin içində. Son dəfə yola saldığım anı xatırladıqca öz-özümə İlahi, yenidən qayıtsın deyirəm. Amma bunun olmayaçağını düşündükce özümə qapanıb bu olmayıacaqlarla sixiliram".

Açı xəbəri telefonda eşidir Aynur xanım. Kaş eşiməz olaydım söyləyir: "Günorta saat 2 olardı. Həmin an sanki hər tərəf zülmətə büründü. Baş verənləri sőzlə ifadə etməkdə acizəm. Ne danışa bilirəm, nə də yaza bilirəm. İçimdə çəkdiklərim elə içimdə də qalıb..."

Yeganə təsəllisi Qələbə xəbərini eşitməsi olur: "Sevindim ki, vətən eşqi ilə döyüşən şəhidlərimizin, ömür-gün yoldaşım Zülfüqarın qisası alındı. Sevindim ki, otuz illik həsrətə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Ürək ağrısı ilə sevinirdim Qələbə xəbərini".

Ürəyimi ağrından Zülfüqarın ailəmizlə, övladlarımızla bağlı olan bütün arzularının yarımcıq qalması oldu: "Sağlığında uşaqlarımızın hər bir uğuruna sevinən Zülfüqar ürəyindən keçənləri gerçəkləşdirə bilmədi. Qızımızın ali məktəbə qəbul olunduğunu görmedi. Bunları düşündükə qəlbim yanır". Gözel simalı şəhid xanımı deyir ki, bu gün üç övladımın hər birindən bir istəyim var - Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış atalarına layiqli övlad, vətənə, millətə sadıq və xeyrli vətəndaş olsunlar".

Zülfüqarı cəbhəyə ürək ağrısı ilə yola salan gözəl xanım üçün ömür-gün yoldaşı olmadan yaşamaq çətindir. Hər an gözlərim onu axtarırdı deyir: "Gedəndə mənə dedi ki, qorxma, tezliklə qayıdacam. Amma qayıtmadı... Yox, əslində qayıtdı... Amma necə?.. Şəhadətə ucalıb al bayrağımıza bürünərək şəhid Zülfüqar kimi...".